



Habil HAQVERDİYEV

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu,
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanda multikulturalizmin tarixi-coğrafi aspektləri

Azərbaycan tarixi-coğrafi təkamül boyu həmişə sivilizasiyaların, mədəniyyətlərin, dinlərin coğrafi qoşlaşığında yerləşib. Yəni ölkəmizin coğrafiyası xüsusiil Asiya ilə Avropa qızaları arasında tabii multikulturalizm körpüsünü yaradıb. Əlbəttə, bu coğrafi yerleşənənin ölkəmizdəki mədəni müxtəlifliyin yaranmasında da rolu olub. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik grupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir aila kimi yaşayıblar.

Coğrafi baxımdan Avropa ilə Asiyadan kəsişməsində yerləşən Azərbaycan keçmişdən günümüzdək öz tolerantlığı ilə də şöhrət qazanıb. Xüsusiil olurılışı coğrafi şəraitda yerləşəsi və zəngin təbiəti qədim dövrlərdən bu coğrafi məkanın geniş yaşayış məskənini cəvrləməsinə səbəb olub. Azərbaycan ərazisi qədim Zərdüst dininin votifi. Qafqazda Xristianlığın ilk beşinci, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin bir-birindən bahalınlərərən çıxırlınlığı diydər. Tarixi-coğrafi mənbələr Azərbaycanın etnik tərkibinin dinamik genişləndiyini göstərir. Bu gün Azərbaycan dünya coğrafiyasında etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yoshuluları, tatlar, talaşlar, kürdlər, molokanlar, ingilərlər, saxurlar, avarlar, ləzgiler, xinalıqlılar, budulqlar, qızılalar kimi etnik grupları nümayəndələri yaşayır. Qeyd olunan etnik gruplar özənməxsus fərqli mədəni elementləri indi də qoruyub saxlayırlar. Bu tarixi mədəniyyət nümunələri möşət hayatında, sonatkarlıqla, milli mətbəxdə və müxtəlif milli mərasimlərdə özünü aydın göstərir.

Müsəir Azərbaycan Respublikası dönyanın coğrafiyasında zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı

mövcud olduğu çoxmillətli müstəqil dövlətdir. Azərbaycanın qədim dövlətçilik tarixində multikulturalizm özüne mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin oturşmasına, sosial-coğrafi məskunlaşmasına, zənginləşməsinə təsir göstərərək mədəniyyətlərarası dialoqu məhkəmlənməsinə olurılışı şərait yaratır. Müxtəlif tarixi-coğrafi dövrlərdə Bütpərostlik, Zərdüştilik, Xristianlıq, İslam və bir çox digər dini cərəyanları Azərbaycan ərazisində yayılması olğunluq multikultural coğrafiyasının formallaşmasında xüsusi rol oynayır. Azsaylı xalqlar və etnik gruplar da öz milli adət-ənənələrini, coğrafi-demografik prinsiplərini, dini dəyərlərini qoruyub saxlamışdır. Misal üçün, dünən yanın etnik xəritisində udi adlı nadir etnos yalnız Azərbaycanın ərazisində mövcuddur. Udlılar Qafqazın qədim sakinləridən, dilləri Qafqaz dilleri ailəsinin lozgi yarımqrupuna məxsus olmuş, çoxlu qədim ənsurlarından idindi də qoruyub saxlaya bilmişdir. Bu gün udlıların yaşadıqları çoxmilli Sıki-Zaqatala iqtisadi-coğrafi bölgüsü Azərbaycan coğrafiyasının ayrılmış hissəsidir.

Ləzgilər Azərbaycanın Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qobul, İsmayılli, Ağsu, Göyçay, Ağdaş bölgələrində məskunlaşmışlar. Səxurlar Zaqatala, Qax rayonlarının qədim sakinləridir. Ləzgi gruplaşması Azərbaycanda coğrafiyasına və etnik tərkibinə görə ikinci yeri tutur. Ləzgilərin əksəriyyəti Azərbaycanın şimal-sərq regionundan – Samur çayın hövzəsində məskunlaşmış. 2009-cu ilin məlumatına görə, Azərbaycanda məskunlaşmış ləzgilərin sayı 180 min-dən çoxdur. Bunun 80 faizi Qusar iqtisadi-coğrafi rayonunun payına düşür. Müyəssin hissəsi isə Quba, Xaçmaz rayonları ərazisindən组成。

Azərbaycan multikultural coğrafiyasında Şahdag gruplaşmasının taşkil edən Xinalıq (2,2 min). Buduç və qızı (4,4 min) icmaları da xüsusi yer tutur. Xinalıq dilinin dünəninin heç yerində bənzəri yoxdur. Hətta Xinalıq kəndinin yuxarısında yaşayan sahinkərə kəndin ortasında və aşağısında yaşayan sahinkərin danişmaları arasında da fərqli var. Bu regionda məskunlaşmış buduqlu və qızı tayfalarının milli-etnoqrafik coğrafiyasının bəzi xüsusiyyətləri hələ tam öyrənilməyib. Azərbaycan dilinin xinalıq, qızı, buduç xalqları arasında qarşılıqlı anlaşılma funksiyasına səbəb olmasının bətiq gruplarının azərbaycanlılarla qədim etno-mədəni əlaqlılıqları göstəricisidir.

Multikulturalizm modeli mədəni fərqliyin müxtəlif formalarının "assimiliyasiyasız integrasiyası" şəklində qanuniləşdirilməsini nəzərdə tutur. Bu halda mədəni-coğrafi məxsusluğunun, hayat tarzının, milli xüsusiyyətlərinin, adət-ənənələrin saxlanmaq hüququna müxtəlif etnomədəni, dini və s. icmaların dövlətin hüdudlarında birgə yaşayıb. Azərbaycan əslər boyu müxtəlif xalqların azad, sərbəst yaşadıqları bir məməkəndədir. Bu, tarixin bütün dönməzləndə, sivil mərhələlərində eyni xətt üzrə inkişaf edib milli tarixi-coğrafi ənənələrin davamı olaraq tolerantlıq mühitində formallaşdır. Bu coğrafi birlük mühitin ab-havası yüzüllərdir. Azərbaycanda xalqların nəfəsliyinə cəvərlib. Ölkəmizdə azsaylı xalqların hüquqları milli xalq kateketistlərinə hər zaman qorunub və onlara öz ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün münbit şərait yaratılır. Ona görə də ölkəmizin coğrafi bütövlüyüünün qorunması uğrunda mübarizədə bütün millətlərin nü-

mayəndələri sarsılmaz vətənpərvərlik mövqeyi nümayiş etdiriblər. Çoxmilləti müasir Azərbaycan artıq dönyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq coğrafiyasına çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Azərbaycanın bu tarixi-coğrafi platformanın mərkəzinə çevrilməsində Bakıda keçirilən humanitar forumlar, beynəlxalq səviyyəli konfrans və tədbirlər mühüm rol oynayıb.

Tarixi-coğrafi təkmülün minillər boyu daşıyıcısı və təminatçısı olan cəmiyyət onun tərkibində məskunlaşan etnosların, miflərin, elmi fikirlərin və mədəniyyətlərin inkişafı sayosunda formalasılır. Milli-coğrafi müxtəlifliyin həqiqi mənada qəbulu isə müasir cəmiyyətin sivil şəkildə çözülməsinə potensial coğrafi şərait yaradır. Başqa dövlətin ərazisində kompakt şəkildə yaşayan və ya diasporlar şəklində mövcud olan belə qrupların qeyri-mütənasib mədəniyyətləri bəzən digər dövlətin milli həmcinsliyini laxlaşdır, onun ərazisi daxilində ziyanolu mədəniyyət arealları formalasdır. Odur ki, hər hansı bir ölkənin strateji, içtimai-coğrafi və s. cəhətdən əlverişli mövqeyi onun mədəniyyətinin gələcək inkişafı üçün hesablanmış program və layihələrin gerçəkləşəcəyinə zamanət vermir.

Multikulturalizm təhsili ölkəmizdə mövcud mədəni dəyərlərin, sosial-iqtisadi nümunələrin və fəaliyyət növlərinin coğrafiyasının bütün rəngarəngliyinin qorunub saxlanması, daimi inkişafına, habelə gələcək nəslə ötürülməsinə hesablanmış konstruktiv məktəbdür. Ona görə ölkəmizdə multikulturalizm principlarının tətbiqi məsələsində mədəni, etnik, konfessional ziddiyyətlərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan etnik azlıqların bütün hüquqları təsbit olunub. Ölkədəki dövlət, hökumət qurumlarında, elmi-ictimai həyatda müxtəlif millətlərin nümayəndələri geniş təmsil olunur. Milli azlıqların sıx yaşadığı regionlarda yerli əhalinin nümayəndələri rəhbər vəzifələr tuturlar. Və əlbəttə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların, o cümlədən hər bir vətəndaşımızın haqqı, ədalətə və multikultural birliyə, mədəniyyətə çıxışı ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən başlayır.